


**In Azerbaijan language**

Written by / Ahmed Elagouz

Translated by / Afshar Asgarov



Qeyd: Hər hansı bir sualınız yarınsa müraciət etməkdə çəkinməyin : [efshar.esgerov@box.az](mailto:efshar.esgerov@box.az)

## ***Ichimoku Kinko Hyo***

Salam Forex Treyderləri !

Bu kitabda biz **Ichimoku indikatoru** haqqında söhbət edəcəyik və Sizin üçün anlaşılıq olsun deyə bir çox şəkillərdən istifadə etmişik.

Ichimoku Kinko Hyo ən yaxşı indikatorlardan biri sayılır və onu bəzi qiymət hərəkətini izləyən treyderlər vizual görünüşlə bazarı “oxumaq” üçün yaxşı bir alət kimi istifadə edə bilirlər.

Onu deməliyik ki, Ichimoku özündə 4 indikatoru birləşdirən bir indikatorudur ( necə deyərlər 4-ü 1-də ).

Biz hər bir indikatoru ondan necə istifadə etməyi fərdi olaraq öyrəndikdən sonra onların birlikdə necə istifadə olunduğunu da öyrənəcəyik. İndi isə biz ichimoku haqqında bəzi informasiyaları öyrənməliyik. Onun haqqında bəzi informasiyalar topladım. Gəlin, onları birlikdə oxuyaq.

Səmimi olaraq ,

Ahmed Alagouz

Forex traderi və investoru

## İchimoku

İchimoku Kinko Hyo adətən ichimoku adlandırılır. O gələcək qiymət hərəkətinin dəqiqliyini təkmilləşdirmək üçün Candlestick qrafikində yaradılmış bir texniki analiz metodudur. İchimoku 1930-cu ilin sonlarında Yaponiyalı jurnalist Goichi Hosoda tərəfindən hazırlanmışdır.

Qrafiki tanımaq üçün şəkilə nəzər yetirin.



Xəttlərin adlarını yadınızda saxlamağa çalışın.

## Kijun Sen

Kijun Senin hesablanması:  $(\text{highest high} + \text{lowest low}) / 2$   
keçmiş 26 period üçün

Bunu təsdiq xətti, dəstək/müqavimət xətti və treylinq stop xətti kimi istifadə edə bilərsiniz. Kijun Sen gələcək qiymət hərəkəti indikatoru çıxış edir. Əgər qiymət göy xəttə nisbətən daha çox yuxardadırsa, O dahada yuxarıya qalxa bilər. Əgər qiymət göy xəttədən aşağıdadırsa, o aşağı düşməyə davam edə bilər.

## Tenkan-Sen

Tenkan Senin hesablanması :  $(\text{highest high} + \text{lowest low}) / 2$

Keçmiş 9 period üçün

Bu hər şeydən əvvəl signal və minor ( kiçik ) dəstək/müqavimət xətti kimi istifadə olunur. Tenkan Sen ( qırmızı xətt): Həmçinin turning line ( dönüş xətti ) kimi adlandırılır və əvvəlki 9 periodun ən yüksək nöqtəsi ilə ən aşağı nöqtəsinin ədədi ortasından törəyir. Tenkan Sen bazar trendi indikatorudur. Əgər qırmızı xətt yuxarı və ya aşağı hərəkətdə olarsa o gəstərir ki, **bazar trenddədir**. Yox əgər o üfüqi hərəkət edərsə, bazarın **reyində** olmasına siqnaldır.

## Senkou Span A

Senkou Span A –nın hesablanması :  $(\text{Tenkan Sen} + \text{Kijun Sen}) / 2$

26 period irəli çəkilərək.

Həmçinin irəliyə çəkilmiş birinci xətt kimi adlandırılır və bu kumonun və ya buludun bir tərəfini formalaşdırır.

Əgər qiymət Senkou Spanın üzərindədirsə zirvə xətti ( top line ) birinci dəstək səviyyəsi kimi , dib xətti (bottom line ) isə ikinci dəstək səviyyəsi çıxış edir.

Əgər qiymət Senkou Span- dan aşağıdadırsa , dib xətti ( bottom line ) birinci müqavimət səviyyəsi kimi, zirvə xətti ( top line ) isə ikinci müqavimət səviyyəsi kimi çıxış edir.

### Senkou Span B

Senkou Span B-nin hesablanması : ( highest high + lowest low )/2

Keçmiş 52 period və irəli 26 period

Həmçinin irəliyə sürüşdürülmüş span 2 adlandırılır və bu xətt kumonun digər tərəfini formalaşdırır.

### Kumo

Kumo ( bulud ) senkou span A və B arasındakı sahədir. Bulud cari və potensial gələcək dəstək və müqavimət nöqtələrini müəyyənləşdirməyə kömək edir.

Qiymət dəyişikliyinə əsaslanaraq kumo buludu öz formasını və hündürlüyünü dəyişir. Böyük qiymət hərəkətlərindən qalın buludlar formalaşır və bu volatikliyi təmsil edir. Qalın buludlar daha güclü dəstək-müqavimət zonalarını yaradır. Nazik buludlar isə zəif dəstək-müqavimət nöqtələri əmələ gətirir və qiymət onları tez-tez kəsir.

Ümumi olaraq, Senkou Span A      Senkou Span B-nin üzərində olarsa bazar buğa trendində, əksinə olarsa bazar ayı trendindədir. Treyderlər tez-tez gələcək buludlarda “Kumo Dönüşünə” baxırlar. Senkou Span A və B vəziyyətlərini dəyişərsə bu, potensial trend dönüşünün bir siqnalıdır.

Buludun qalınlığına əlavə olaraq, buludun gücünü həmçinin onun bucağı ilə də müyyənləşdirmək olar; buğalar üçün yuxarı və aylar üçün aşağı. Qiymətin arxasındakı hər hansı bir bulud Kumo kölgələri ( Kumo Shadows ) kimi tanınır.

## Chikou Span

Chikou Spanın hesablanma qaydası : qrafikdə bu günün bağlıq qiyməti 26 gün geriyə sürüşdürülür.

Bu xətt həmçinin geridə qalan xətt ( lagging line ) kimi adlandırılır və o dəstək / müqaviməti müəyyən etməyə köməkçi kimi istifadə edilə bilər.


Əgər Chikou Span və ya yaşıl xətt qiyməti aşağıdan yuxarı istiqamətində kəsərsə **bu alış signalıdır.** Əgər yaşıl xətt qiyməti yuxarıdan aşağıya kəsərsə **bu satış signalıdır.**

## Ümumi məlumat


Növbəti hissədə biz ichimokunun hər bir xətti haqqında danışacaq və biz onların necə işləməsinə bilməmiş olacağıq. Həmdə bazarı oxumağımıza və onlar alış və satış signalalarını verərək bizə yardımçı olacaqdır.

Mənə icazə verin ichimokunun quraşdırılmasını və onların rənginin dəyişdirilməsini sizə şəkillərlə göstərim.

Ichimoku artıq hər hansı bir MT4 proqramında mövcuddur. İndi mən ehtiyacınız olan xətlərin necə idarə etməyi və digər xətləri necə gizlədə biləcəyinizi göstərəcəm.



Xətləri silə bilməzsiniz ancaq onların rəngini istədiyiniz kimi dəyişə bilərsiniz. Əgər Xətləri gizlətmək istəsəniz “none” əmrini seçin.



İndisə Siz bütün xətləri gizlədin və təkəcə yaşıl rəngdə olan xətti saxlayın yəni Chikou Span xəttini. Çünki biz ilk öncə onu öyrənməyə başlayacağıq.

Hazırlaşın, Əziz Forex Treyderi. Növbəti səhifədən başlayacağıq !



## Chikou Span

Chikou Span qrafikdə yaşıl xəttlə göstərilir.

Aşağıdakı şəkilinə baxaraq chikou spanı müəyyən edək.

Qara rəngdə olan xətt “xətt qrafikində” ki qiymətdir və yaşıl xətt isə Chikou spanndır.



Gördüyünüz kimi, qiymət ilə eyni hərəkətə sahibdir ancaq 26 şam geriyyə sürüşdürülmüşdür.



Yəni günlük qrafikdə götürsək bu günün bağlıq qiymətindən qrafikdə ( bir şam=bir gün) 26 gün geriyə çəkilir :

İndi soruşa bilərsiniz ki, 26 şam geriyə çəkilmiş indikatoru nə üçün istifadə etməliyik. Biz gələcəyə baxmalıyıq keçmişə deyil.

İcazə verin ticarətdə onu necə istifadə etməyi və bu xəttin bizə ticarət üçün necə siqnal verdiyini izah edim.

*Chkiou span çox vacibddir və onu asan istifadə etmək olur.*

Nə zaman ki, chikou qiyməti **yuxarıya** kəsir bu **alış** siqnalıdır

Və nə vaxt ki, Chikou qiyməti **aşağıya** kəsir bu **satış** siqnalıdır.

Bu qrafikdə iki siqnal göstərilmişdir.

Burada Chikou span qiyməti aşağıdan yuxarıya kəsərək alış siqnalı və yuxarıdan aşağıya kəsərək satış siqnalı vermişdir.





Canlı bazarda sell siqnalı üçün digər biz siqnal. Chikou qiyməti yuxarıya kəsdikdən sonra yenidən onu aşağıya kəsir və sell siqnalı yaranır.



2 nömrəli şəkildə bu kəsişmənin nəicəsi göstərilmişdir.

Bundan başqa, **əgər chikou span qiymətin altında olarsa biz *sell* signalı axtarmalıyıq. Əgər o qiymətin üzərindədirsə *buy* signalı axtarmalıyıq.**

Bu şəkilə diqqət yetirin:




Növbəti səhifədə chikou spanın dəstək-müqavimət xəttin çəkilməsində bizə necə yardım etdiyini görəcəyik.

Chikou span həmçinin dəstək və müqavimət xəttlərini çəkmək üçün istifadə edilir.

Bu şəkilə baxaraq bu zonaların necə müəyyən olunmasını görə bilərsiniz.



Başqa bir şəkil :



### Kijun Sen

Kijun Sen ichimoku qrafik sisteminin bir hissədir. Onun hesablanmasını yuxarıda qeyd etmişik. Bu xətt atədən trend olan bazarda orta-müddətli momentum kimi istifadə olunur.


Kijun Seni müqavimət və dəstək kimi istifadə edə bilərsiniz.

Düz xətt bazarda *fletin* olduğuna işarə edir.




Şəkildə gördüyünüz kimi kijun sen qiymətlə kəşşərək signal əmələ gətirir.

Flet olduğu zaman qiymət Kijun Sendən uzaqlaşmağa başlayır ancaq bundan sonra o, istiqamətini dəyişir və yenidən öz yoluna doğru hərəkət edir.



Bu şəkilə yenidən nəzər salın və kijun sen fletinin qiyməti necə özünə maqnit kimi çəkdiyinə diqqət edin.



Kijun Sen həmçinin qiymət üçün dəstək və müqavimətdir.



## Tenkan Sen

Tenkan Sen xəttin hesablanma qaydasını artıq öyrənmişik.






Bəzi treyderlər haradakı qiymət özünə qısa-müddətli dəstək tapır , o zaman gələcək səviyyələrini təyin etmək üçün tenkan seni bir alət kimi istifadə edirlər.

Tenkan Sen həmişə Kijun Senlə kəsişərək siqnallar əmələ gətirir. Bu barədə daha sonra məlumatınız olacaq.

### Kumo ( İşimoku buludları)

Kumo ( buludlar) senkou A və B arasındakı sahədir. Kumo cari və potensial gələcək dəstək və müqavimət nöqtələrini müəyyən etməyə kömək edir.






Əziz Forex Treyderi, qrafikdə buludlar təsəvvür etdiyiniz kimi mürəkkəb deyil. İndi onların asan olduğunu və bazarı oxumaq üçün nə qədər əhəmiyyətli olduğunu görəcəksiniz.

İndi isə mənə fürsət verin növbəti səhifədə bəzi şəkillərlə onu izah edim!


Bu şəkildə buludlar bizə trendi müəyyən etməkdə bələdçi rolunu oynayır və bazar haqqında informasiya verirlər.



“Trend mənim dostumdur” cümləsini istifadə etməklə trenddən istifadə etmişik və bu buludlar Sizə hansı trenddə olduğunuzu deyəcəkdir.


Belə ki , qiymət buludun altında olarsa sell siqnalları axtarmalısınız və buy siqnalını iqnor etməlisiniz

Həmçinin qiymət buludun üzərində olduğu zaman buy siqnalı axtarılmalı və hər hansı bir sell siqnalı iqnor edilməlidir.



Kumo asanlıqla bazarda likvidikliyi göstərir və bu bazarda fletin olub-olmamasını bizə deyəcəkdir.


Qalın kumo yaxşı dəstək/müqavimətdir ancaq nazik buludu isə qiymət tez-tez kəsir.




Kumonun dəstək/müqavimət kimi necə işlədiyinə baxın.



Senkou span A və B –nin bir-birini əvəzləməsi buludların istifadə olunmasının digər bir yoludur. İrəliyə 26 şam çəkilmiş buludu əmələ gətirən senkou span A və B nin dəyişməsi onu göstərir ki, yeni bir trend başalayacaqdır.



Aşağıdaki nümünədə gördüyünüz kimi - kumo yeni trendin istiqamətinin yaranmasını bizə siqnal vermişdi.



Hey , Forex treyderi

Biz artıq ichimoku indiqaatorunda hər bir xətt haqqında söhbəti yekunlaşdırdıq və indi biz hər birini necə istifadə etməyi bilirik və bazarı "oxumaq" üçün onları necə bir alət kimi istifadəsini öyrənmişik.

Əgər qiymət hərəkətini izləmə ilə ticarət aparırsanız ,onda İchimoku sizin üçün mükəmməl olacaq.

Həmçinin biz sadəcə ichimoku ilə ticarət edirik və hər hansı bir digər indikatora ehtiyac yoxdur.


Ichimokunun bütün xəttləri birlikdə istifadə olunaraq yaranan signal daha güclüdür. Bildiyiniz kimi onlar bir komanda kimi işləyirlər. Ancaq digər strategiyalardanda istifadə edilə bilər.

İcazə verin növbəti hissəyə başlayaq və bazarda bəzi canlı fürsətləri izləyək.

### Tarixdən Fürsətlər

Kijun Sen və Tenkan Sen bizə ideal alış və satış signaları verə bilər.

Növbəti şəkilə baxın. Xatırlatmaq lazımdır ki, bu kəsişmələri filtrə etmək üçün bir neçə yol vardır. İndi bu barədə danışaq.




Bu kəsişmələr bizə yanlış signal verə bilər xüsusilə bazar *reynçdə* olduğu zaman. Bəs bu yanlış signaları necə ignor edə bilərik və ya kəsişmələrdən necə yaxşı signal əldə edə bilərik?

Əziz treyder yadda saxlayın ki, ichimokunun hissələri bir kamanda kimi işləyir və onları bir yerdə işlətsəniz daha mükəmməl signal əldə edəcəksiniz. İcazə verin növbəti səhifədə onları bir kamanda kimi necə istifadə etməyi göstərək.

Buludlar ( kumo) asanlıqla siqnalları filtirdən keçirməyə bizə yardımçı olacaqdır.

Sadəcə olaraq ,əgər qiymət bulunun aşağısında olarsa yalnız sell əməliiayı və əgər qiymət buludun üzərində olarsa yalnız buy əməliyyatı açırıq.



Şəkil hər kəs üçün çox aydındır, buludlar bazara daxil olmağımızı filtirdən keçirir və bizi yanlış siqnaldan saxlayır.

Digər bir fürsətə baxın...

TS və KS kəsişmələrindən ən yaxşısını seçmək üçün digər bir yolda vardır.

KS xətti fletde olmadığı bir vaxt kəsişmə olarsa siqnal güclü olacaqdır. Şəkilə diqqət edin:





## Yalnız buludlarla ilə kijun senin istifadəsi

Kijun senin qiymətlə münasibəti ( kəsişməsi) zamanı ilə yaranan siqnallar.

Misal üçün: nə vaxt ki qiymət kijun seni aşağıdan yuxarıya kəsir = buy siqnal.

əgər qrafikə baxsanız , KS və qiymət arasında bir çox kəsişmə tapacaqsınız ancaq bu kəsişmələri necə yoxlayacaqsınız və ya necə ən yaxşısını seçəcəksiniz?

Bəli Əziz treyder cavabınız doğrudur ; )

Daxil olmağımız üçün buludlardan istifadə edəcəyik. Buludun altında yalnız sell və buludun üzərində buy açmalıyıq və bu bizə qiymət və KS arasındakı yaranan yanlış siqnalları iqnor etməyə kömək edəcəkdir.

Aşağıdakı şəkilə baxın .







Yenidən xatırlayın ki, buludun altında qiymət kijun seni yuxarıya doğru kəsdiyi zaman almırıq ( sadəcə satırıq)

Və buludun üzərində qiymət kijun seni aşağıya doğru kəsiyi zamanda isə satmırıq ( sadəcə alırıq )

Ağaşağıdakı şəkildə əvvəlki şəkil yaxınlaşdırılıb və daxil olma və bağlanış qaydaları açıqlanıb.




İndi isə eyni zamanda bütün ichimoku hissələrini birlikdə istifadəsi zamanı yaranan əhəmiyyətli siqnallar haqqında danışaq.



Burada aydın buy siqnalı vardır. Yenidən xatırladım ki, buludun üzərində yalnız alış əməliyyatı açılmalıdır çünki trend yuxarıdır.

Burada buludların kəsişməsindən sonra yaranan alış fürsəti göstərilib.



Gördüyünüz kimi TS və KS kəsişməsindən sonra bazara daxil oluruq.

Buludların kəsişməsini gözləməli olduq və bundan sonra əmin olduq ki yeni trend istiqaməti başlayacaqdır.


Biz bazara gec daxil olduq və bir neçə pip buraxdıq ancaq bu giriş təhlükəsiz idi.

Növbəti şəkildə gec daxil olmanın digər nümunəsi var.

Burada chikou spandan sell signalı almışdıq və həmçinin KS/TS kəsişməsindən ancaq buludların kəsilməsindən əvvəl bazara daxil olmadıq. Buludların kəsişməsindən sonra əmin olduq ki, yeni trend başlayacaqdır yəni aşağı trend. Bulud kəsişməsi baş verdikdən sonra növbəti şamın açılışında əməliyyat açdıq.



Aşağıda biz qiymətin buludu keçməsinə , chikou spanın qiyməti yuxarıya kəsməsinə və tenkan sen/kijun sen kəsişməsinə görürük.



Bu alış üçün yaxşı fürsət idi. Artıq up trend yaranmışdı.

Düşünürəm ki hər şey asandı və indi sizə bir çox şey aydındır. Siz hər xətti və qiymətlə onların əlaqəsini başa düşərək bazarı oxuya bilərsiniz və ondan alış/satış siqnalları əldə edə bilərsiniz.

Bu qədər bazarı oxumaq və daxil olma qaydaları haqqında bəs edər. İndi biz stop loss və take profit haqqında bir az danışaq.

Biz ichimokunu ticarət sistemi kimi adlandırırıq sadəcə bir indiqator kimi deyil. Beləki biz bazardan çıxma qaydalarının da öyrənməliyik.

Burada mən qarışıq stop loss və ya take profitin istifadəsinə üstünlük vermirəm.

Misal üçün , EUR USD də sell açdığınız zaman 100 pip take profit və 100 pip stop loss qoya bilərsiniz. Düşünürəm ki, bu ichimoku üçün yanlış bir qərardır.

Stop loss / take profit və ya ticarətdən çıxış üçün bir neçə yol bilirsiniz. Onu ichimoku ilə istifadə etdiyiniz vaxt təcrübədən keçirməlisiniz ancaq bu barədə az da olsa sizə danışacam.

Düzünə qalsa mən ticarətimdə stop loss yerləşdirmək üçün yaxşı bacarığım yoxdur. Mən full-time treyderəm və gün boyu qrafiki izləyirəm, belə ki hər hansı bir vaxta əməliyatımı açsın, bağlaya və ya dəyişdirə bilərəm.

Əgər siz full-Time fx treyderi deyilsəniz zəhmət olmasa, stop loss-suz işləməyin.

İlk öncə mənə icazə verin ticarətdən çıxmağınızın iki yaxşı yolunu deyim.

Mən həmişə dəstək/müqavimət sahələrinə baxmağa üstünlük verirəm ( qiymət hərəkəti hər vaxt mükəməldir) ancaq ichimokuda ticarətdən çıxmağın iki qaydası vardır.

**Qayda 1- əgər qiymət kijun seni kəsərsə**

**Qayda 2- əgər tenkan sen kijun seni kəsərsə**


Ticarəti bağlamaq üçün ikisindən birini istifadə edə bilərsiniz.

Bu şəkildə iki qayda göstərilmişdir.





Növbəti nümünədə TS/KJ arasındakı birləşmədən sonra əməliyyat bağlanmışdır.



Qeyd edək ki, trend xətlərinin çəkilməsi ticarətdən çıxmağın yaxşı bir yolunu tapmaqda sizə kömək edə bilər.

Şəkildən gördüyünüz kimi senkou spana A və B stop loss orderi qoymağımıza kömək edə bilər və hər düz xəttlə stop loss orderinin yerini dəyişdirə bilərik.

Növbəti şəkilə diqqət edin, biz bir dəfə stop orderin təhlükəsiz yerə sürüsdürdük ancaq bağlıış xəbərdarlığı gəldikdə ( qayda 1 və 2 ) əməliyyatı bağladıq.



Bu ichimoku haqqında hər şey deyildi. Siz onu praktik olaraq istifadə etsəniz yeni yollar tapa bilərsiniz və onun xəttləri və siqnalları ilə yaxşı ticarət sistemi qura bilərsiniz.

Qiymət hərəkətini izləyən tereyderlər həmişə bazarı yaxşı oxumağı tövsiyyə edirlər.

Bu indikator bütün zaman intervalında işləyir və uzun müddətli ticarət üçün H4 və Günlük zamanlar əminliyi daha da artırır.

Bu e-kitab mənim birinci kitabımdır ancaq ona ümüd edirəm ki, bu axırını olmayacaq.

Hər kəsə təşəkkür edirəm.

Səmimi olaraq,



Ahmed Elagouz

Forex treyderi və investoru

[ForexWinners.net](http://ForexWinners.net)

[Facebook.com/elagouz](https://www.facebook.com/elagouz)

[Twitter.com/a\\_elagouz](https://twitter.com/a_elagouz)